



UĞURLA BİRLİKDƏYİK!

RİSK DƏRƏCƏSİ ÜZRƏ ÖLÇÜLMÜŞ AKTİVLƏRDƏN ASILI OLAN KAPİTALIN ADEKVATLIQ STANDARTLARININ (ƏMSALLARININ) HESABLANMASI

(min
manatla)

A. KAPİTAL VƏSAİTLƏRİ	
1	2
1. I dərəcəli kapital (Əsas kapital) (Məcmu kapitalın 50 faizdən az olmamalıdır)	424925.75
2. I dərəcəli kapitaldan tutulmalar	5756.91
3. Tutulmalardan sonra I dərəcəli kapitalı (I – 2)	419168.84
4. II dərəcəli kapital (I dərəcəli kapitalın məbləğindən çox olmamalıdır)	50286.71
5. Məcmu kapital (3+4)	469455.55
6. Məcmu kapitaldan tutulmalar :	42396.82
7. Tutulmalardan sonra məcmu kapital (5-6)	427058.73
8. Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər (cədvəl A15, N bəndindən)	2149910.92

faizlə

	Sistem əhəmiyyətli banklar üzrə Norma	Sistem əhəmiyyətli banklar istisna olmaqla Norma	Fakt
1	2	3	4
9. I dərəcəli kapitalın adekvatlıq əmsalı (3:8) x 100	6.00%	5.00%	19.50
10. Məcmu kapitalın adekvatlıq əmsalı (7:8) x 100	12.00%	10.00%	19.86
11. Kontr-tsiklik kapital buferi	0%-2,5%		0.00%